

**May-iyun 2019/3/21**

# Xəzən

ƏDƏBİ-BƏDİİ JURNAL

**ƏDƏBİ NƏŞRLƏR SERİYASINDAN**



**ƏTRABƏ GÜL**  
Bakı Mühəndislik Universitetinin dosenti

## ABDULLA ŞAIQ ÖYRƏDİR: HƏPİMİZ BİR GÜNƏŞİN ZƏRRƏSİYİK...

Abdulla Şaiqin ilk gənclik çağları Vətənindən uzaqlarda - Xorasanda keçmişdi. Hələ yaşı az iken Qafqaz Şeyxülislamının müavini işləyən atası Axund Mustafanın Mehri xanımın üstünə gənc qadınlı evlenib ocağının başına günü götirməsi üzündən anaları ziyanat adıyla öz uşaqlarını götürüb yurdunu tərk edir. Bununla öz qəlb təlatümünü əziz sandığı bir torpaqda "Qərib İmam Rza"nın uyuduğu müqəddəs bir məkanda ovundurub, ciyərparələrini layiqincə yetişdirmək istəyir. Tiflisdə onların ailəsi sayılıb-seçilən ailələrdən sayılırdı; Qafqazın idarə mərkəzi hesab olunan bu şəhərin tanınmış adamları tez-tez onların qonağı olurdu. Eşitdiyinə görə, atası Axund Mustafa ilə Mirzə Fətəli Axundovun xüsusi dostluq münasibəti vardi. Artıq 1893-cü ilden Xorasanda yaşayan Talibzadə Abdulla Şaiq 1881-ci ildə Tiflisdə ruhani ailəsində dünyaya göz açmış, ilk təhsilini da Tiflis şəhər məktəbində almışdı. Xorasana gəldikdən sonra isə dövrünün mütərəqqi ziyalısı sayılan əslən Urmiyədən gəlmə Azərbaycan türkü Yusif Ziyanın məktəbində özündən böyük qardaşı ile təhsilini davam etdirir; tarix, mənətiq, psixologiya elmlərini, Şərqi, Azərbaycan və Rus ədəbiyyatını öyrənməye başlamışdı. Öz fikri inkişafına görə minnətdar olduğu müəlliminin adını özünə təxəlliş olaraq seçmiş qardaşı Yusif Ziyanın sonralar Türkiyəyə getmiş, I Dünya hərbində iştirak etmiş, Qafqaz İsləm Ordusunun xilas-

karlıq yürüşündə Azərbaycana gelmiş, sonra isə Türkiyənin sabiq Hərb naziri Ənver paşanın yaveri olaraq onun qədərini paylaşmış, Türküstən azadlığı yolunda şəhid olmuşdu.

Ailenin Xorasan heyəti 7 il çəkir. 1900-cü il-də Tiflise qayıdan aile, evlərindəki keçimsizlik üzündən bir il sonra təkrar Tiflisdən ayrılır və Bakıya köçüb, yerləşirlər. 20 yaşın içində olan gelecek şairin həyatının Bakı dövrü belə başlayır. Qohumu sayılan böyük maarifçi Nəriman Nərimanovun tövsiyyəsi ilə müəllimliyə düzəllir. Şəhər altında Sabunçu kənd məktəbində işə girir. Çox keçmir ki, o burada gəncliyin milli duyğularını coşdurub bir ədəbiyyat müəllimi kimi ad çıxarıır. Mövləne ruhunda və bakırlığında yazılmış, həm də Qafqazda töredilən qırğınlar çağında qəleme alınmış və tezliklə bir Ata sözü kimi dillərə düşmüş "Həpimiz bir günəşin zərrəsiyiz" əsəri şairin daim qelbində saxlayıb bəslədiyi barış və sevginin ifadəsi idi; şair o dövrün milletlərarası münəqşələri, nifaq və çarpışmaları əleyhində öz sülh missiyasını icra etməyə girişmişdi. Bir bütöv əsərə bərabər bu şeirində Abdulla Şaiq yenə romantikdir, insanlığın müqəddərəti və xoş günləri üçün keçirdiyi həyecanları ilə, şer, bədəx və qüvvələrə qarşı çıxışları ilə, insan taleyinə cavabdehliyi ilə, insana bəslədiyi güclü inamı ilə...

Adətən bir uşaq şairi kimi tanınmağa başlayan



*Abdulla Şaiq "Nicat" cəmiyyəti üzvləri arasında*

Abdulla Şaiq yaradıcılığına tərcümə və qəzəllə qedəm qoymuşdu. Lakin o, Bakıdakı fəaliyyətinin ele ilk ilindəce silsilə əsərləri ilə milli uşaq şeirinin incilərini yaradır. Bu şeirlər uşaq və gəncələr toplusuna olan nüfuzlu "Dəbstan" və "Məktəb" dərgилərinde işq üzü görür. Əlamətdar hadisə o olur ki, Şaiq "Nicat" maarif cəmiyyətinin idarə heyətinə üzv seçilir, millətin, vətənin gələcəyi naminə var-gücü ilə çalışır. Bakının ədəbi-bədii mühitində önemli rol almaqla bərabər, məarif və məktəb işləri ilə ciddi məşğul olur. Odur ki, tezliklə ədəbi-pedaqoji mühitdə adlı-sanlı yazıçı, şair və bacarıqlı pedaqqı kimi tanınır. Həm sənət aləmində, həm də maarif yönümündə ən qabaqcıl şəxsiyyət kimi ziyanlılarla ən cərgədə gedir. Gənc olmasına baxmayaraq ətrafa daim mərhəmət, şəfqət saçan Abdulla Şaiqin sanki uşaq şairi olmaq təbiətinə yaraşdırılmış, boyuna biçilmişdi: O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasib uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüsler irəli sürür. Bu təşəbbüsler onun insan sevgisilə aşib-daşan mehriban, munis qəlbinin töhfələri idi. Şaiqin poeziyasında get-gedə romantik vüsətlə real həyat, xəyalla varlıq, keçmiş-

le gələcək, tarixlə müasirlik qovuşmaqdır.

Uşaqlığı ana yurdun Borçalı elində, möhtəsem Sarvan kəndində keçən şair hələ uşaqlıqdan təbiətə, canlı dünyaya böyük rəğbet duyur, könüldən bağlılığı ətraf aləmi sevə-sevə seyr edib öyrənirdi. Bu silinməz xatiratlar əsasında məşhur "Tİq-Tıq xanım", "Türkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllarını yazar. Tezliklə xalq ədəbiyyatının gözəl bilicisi kimi tanınan şairin birbaşa milli folklorun etkiləri altında ard-arda yazdığı "Ədhəm", "Tapdıq dədə", "Qoçpolad" kimi poemaları ətrafa səs salır. Odur ki, nöticədə Şaiqin uşaq şeirləri bu zamanlardan etibarən dərhal dərslik və oxu kitablarını bəzəməyə başlayır. 1910-cu ilde yazdıığı "Gözel bahar" pyesi ilə isə şair milli uşaq teatrının özüünü qoyur həm də. Bu gün, onun poeziyası həqiqətən böyük tərbiyə gücünə malik qəhrəmanlıq, xəlqilik, vətənpərvərlik və gözəllik poeziyasıdır, demek olur.

Abdulla Şaiq müstəqil Azərbaycan ideyasında tutduğu yoldan heç vaxt sapmadı; 1 Dünya müharı-bəsi faciələri əsnasında ağır duruma düşən doğma yurdun xilasını böyük Türk dünyasının mənəvi və sosial-siyasi birliyində gördü. Bu mənada "Arazdan Turana", "Vətənin yanğı səsi", "Yeni ay doğar-



*Şaiq oğlu Kamal Talibzadə ilə*

kən" şeirlərini həmin ideyanın tərənnümü də adla-  
dırmaq olar.

"Yeni ay doğarkən" şeirində bir hilalın ətrafında  
yeddi ulduzun tərənnümü romantik şairimizin  
istiqlalına inandığı yeddi Türk dövlətinin rəmzi-  
dir. Şairin gənc qəhrəmanı Yavuzun simasında  
genetik yaddaşımızda oyanan bu ülvi duygular  
Türk dünyasının xoş açılan sabahına inamdan,  
bəslənən arzuların real gücündən xəber verirdi.  
Bu amallar eşiqinə Şaiq də başda Məmməd Əmin  
Rəsulzadə, Əlimerdan bay Topçubaşov, Yusif  
bey Nəsibbəyli, Əhməd bey Ağaoğlu, Əli bey  
Hüseynzadə olmaqla tərəqqiparver ziyanlılarla  
həmfikir olur. Təbii ki, o, 1918-ci il mayın 28-də  
yaranan Azərbaycan Xalq Cümhuriyyətini sevin-  
cə qarşılıyır. Təsadüfi deyil ki, Məmməd Əmin  
Rəsulzadə Abdulla Şaiqin adını xatırlayaq bu  
dövrde "milli istiqlalın sevincini ilk duyanlar" si-  
rasında qeyd edir.

Ədib AXC dövründə maarif və məktəb yolun-  
dakı fealiyyətini daha da canlandırır, müxtəlif  
mektebləri bir sistemdə birləşdirerek milliləşdirir,  
Rus makteblərində Azərbaycan türkү siniflə-  
ri yaradır. Dövlətin yaratdığı program və dərsliklər  
hazırlayan komissiyasının üzvü seçilir və bu

görevində cani-dildən çalışır.

Bu gün haqqına olaraq onun adı ilə adlanan  
Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq  
və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin fea-  
liyyəti ilə bağlı olmuşdur. Uzun müddət bu teatr-  
da çalışan ədib bu dövrde "Xasay", "Eloğlu",  
"Vətən", "Köç", "Qaraca qız"; Nizaminin süjet-  
ləri əsasında yazdıığı "Fitne" və "Nüşabə" kimi  
çoxşaylı sənət nümunələri yaradır.

Ədib sonrakı illərdə də uşaqlar üçün gözəl  
əsərlər yazar. Onun "May nağməsi", "Top oyu-  
nu", "Bənövşə", "Qərənfil", "Bülbü'l" kimi uşaq  
şeirləri, nağıl və poemaları bu gün də öz dəyeri-  
ni saxlamaqdadır. Şaiqin təşviqi ilə və şəxsi nü-  
munəsi təsiri altında onun sənət izini tutub ged-  
dənlər çox oldu. Şaiq ədəbiyyatımızda böyük bir  
"Uşaq yazıçı və şairi" dəstəsini yaratmağa nail  
olmuşdur.

Beleliklə, birmənəli şəkildə demək mümkündür ki, Mirmehdi Seyidzadə, Mirvarid Dilbazi,  
Mikayıll Rzaquluzadə, Zeynal Cabbarzadə və baş-  
qaları uşaqlar üçün əsər yazış-yaratmağı ondan  
öyrəndilər.



*Abdulla Şaiq bacısı oğlu və qardaşı oğlu ilə, 1907*